

“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin 1.1.1-ci yarımbəndi (Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması) üzrə yaradılmış İşçi Qrupunun 2017-ci il üzrə təfəsilatı

Tədbirlər Planı

N	Tədbirin adı	İcra müddəti (aylar göstərilməklə)	Əsas icraçı	Digər icraçılar
Strateji hədəf 1. İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası				
1.1. İşəgötürənlərlə tərəfdaşlığın qurulması				
1.1.1.	Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması	2017-2018	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi	Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, aidiyyəti qurumlar
1.1.1.2.	İşçi qrupun iclaslarının keçirilməsi və tapşırığın icrası ilə bağlı müzakirələrin aparılması	iyul, sentyabr, dekabr		
1.1.1.3	Milli Observatoriyanın yaradılması	2017-2018		
1.1.1.4.	Observatoriyanın yaradılması ilə bağlı zəruri normativ-hüquqi aktların layihələrinin və (ya) qanunvericiliyə əlavə və dəyişikliklərə dair təkliflərin hazırlanması	Sentyabr-dekabr		
1.1.1.5.	Əmək bazarının təhlili əsasında tələb və təklif nəzərə alınmaqla təhsil sistemi ilə əmək bazarının uzlaşdırılması ilə bağlı	dekabr		

	proqnozlaşdırma sistemin hazırlanması (forcast və foresight) ilə bağlı təkliflərin verilməsi			
1.1.1.6.	Yeni iş yerlərinin yaradılması barədə məlumatların yalnız dövlət məşğulluq xidməti orqanlarına verilən vakansiyalarla təsdiq olunduqdan sonra Dövlət Statistika Komitəsinə təqdim edilməsi qaydasının tətbiq edilməsi ilə bağlı təkliflərin hazırlanması	dekabr		
1.1.1.7.	Əmək bazarının təhlili və proqnozlaşdırılması əsasında ali, orta və peşə təhsili müəssisələrinə tələbə qəbulunun əmək bazarının real və perspektiv tələblərinə uyğunlaşdırılması mexanizminin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi	dekabr		
1.1.1.8.	Peşə standartlarının tərtibi və tətbiqi ilə bağlı normativ hüquqi əsasların hazırlanması, təsdiqi və təşviqi ilə bağlı təkliflərin verilməsi	dekabr		

“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin 1.1.1-ci yarımbəndi (Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması) üzrə yaradılmış İşçi Qrupunun 2018-ci il üzrə təfəsilatı

Tədbirlər Planı

N	Tədbirin adı	İcra müddəti (aylar göstərilməklə)	Əsas icraçı	Digər icraçılar
Strateji hədəf 1. İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası				
1.1. İşəgötürənlərlə tərəfdaşlığın qurulması				
1.1.1.	Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması	2017-2018	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi	Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, aidiyyəti qurumlar
1.1.1.1.	İşçi qrupun iclaslarının keçirilməsi və tapşırığın icrası ilə bağlı müzakirələrin aparılması	fevral, iyun, sentyabr, dekabr		
1.1.1.2.	Milli Observatoriyanın yaradılması ilə bağlı hazırlanan normativ-hüquqi sənədlərin müvafiq qurumlarla razılaşdırılması və qəbul edilməsi üçün aidiyyəti orqanlar qarşısında məsələnin qaldırılması	fevral-may		
1.1.1.3	Kadr tələbatının öyrənilməsi məqsədilə regionlar üzrə prioritet sahələr üzrə məlumatların əldə olunması	aprel		

1.1.1.4.	Milli observatoriyanın yaradılması	sentyabr-dekabr		
1.1.1.5.	Əmək bazarının təhlili əsasında tələb və təklif nəzərə alınmaqla təhsil sistemi ilə əmək bazarının uzlaşdırılması ilə bağlı proqnozlaşdırma sistemin hazırlanması (forecast və foresight)	iyun		
1.1.1.6.	İqtisadiyyatın prioritet sahələrində əmək bazarının tələbatının ayrı-ayrı regionlar üzrə formalaşdırılması istiqamətində təhlillərin aparılması	yanvar-iyun		
1.1.1.7.	Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə "şagirdlik" (apprenticeship) (ağır sənaye və maşınqayırma sahələrində) layihəsinin Azərbaycanda pilot çərçivədə tətbiqi və nəticələr əsasında gələcək illərdə bu sistemin respublika üzrə tətbiqinə dair təkliflərin hazırlanması	iyul-dekabr		
1.1.1.8.	Peşə standartlarının tərtibi və tətbiqi ilə bağlı normativ hüquqi əsasların hazırlanması, təsdiqi və təşviqi ilə bağlı təkliflərin verilməsi	yanvar-iyun		
1.1.1.9.	Yeni iş yerlərinin yaradılması barədə məlumatların yalnız dövlət məşğulluq xidməti orqanlarına verilən vakansiyalarla təsdiq olunduqdan sonra Dövlət Statistika Komitəsinə təqdim edilməsi qaydasının tətbiq edilməsi	sentyabr		
1.1.1.10.	Regionlar üzrə əmək ehtiyatları balansının tərtib edilməsi	dekabr		
1.1.1.11	Ölkədaxili miqrasiya üzrə statistik göstəricilərin hazırlanması, əmək resurslarının, ölkədaxili miqrasiyasının monitorinqinin aparılması imkanlarının araşdırılması və təşkili ilə bağlı təkliflərin verilməsi	fevral-oktyabr		

1.1.1.12.	Peşə təhsilinin inkişaf etdirilməsi və əməyin gələcək sferası baxımından gələcəkdə tələb olunacaq peşələrin müəyyənləşdirilməsi	yanvar-iyun		
1.1.1.13.	Sərişələrin tanınması sisteminin formalaşdırılması ilə bağlı təkliflərin verilməsi	may		
1.1.1.14.	İnnovativ layihələrin dəstəklənməsi məqsədilə beynəlxalq təcrübə əsasında biznes inkubatorların yaradılması üzrə təkliflərin hazırlanması	avqust-noyabr		
1.1.1.15.	Peşəyönümü işinin gücləndirilməsi, bu sahədə potensialın artırılması və beynəlxalq standartlara uyğun qurulması məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin verilməsi	sentyabr-noyabr		
1.1.1.16.	Peşə təhsili müəssisələrində və ixtisasartırma kurslarında axşam təhsilinə olan tələbatın müəyyənləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi	avqust-oktyabr		
1.1.1.17.	İşsizlərin əmək bazarında tələb olunan sahələr üzrə yeni bacarıqları əldə etməsi üçün modul tipli çevik kurslar, işləyənlərin sərişəsinin artırılması və özünüinkişaf imkanlarının yüksəldilməsi üçün ixtisasartırma kursları, eləcə də əhəlinin istənilən təbəqəsi üçün müəyyən sahələr üzrə təlim kurslarının təşkil ilə bağlı tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflərin verilməsi	sentyabr-dekabr		